

Şöriyar TƏYYAROĞLU  
(BƏHMƏNOV)

Filolog


**Burda mətbəb bir az qolızdı, başqa cürədi: həm sadə, həm mürəkkəbdə, səhəbat "Köklik" hekayəsinin gözlənilməz sonluğundan getmir, yığcam nər nümunəsinin qəhrəmanı Rəşadın oxuduğu romanından, hamın əsərdəki Köklik surətindən gedir. O Köklikdən ki, (müəllif sənki bu dedektiv əsərin adını sərr kimi pünhan saxlayır, evvəldən axıracan oxucunu intizarda qoyur, heç ne bildirmir. Belə gözlənilməzliliklər Kamal Abdullanın digər əsərləri üçün də xasdır) sevgilisi Ayaz qədə yetirilib. İnzibati orqan əməkdaşları ya acizlik göstərir, hadisənin mahiyətini açı bilmirlər, ya da cinayəti açmaqdə maraqlı deyilər. Bu zaman Köklik ortaya atılır, gecə-gündüz Ayazın ölümüնü sabəbələrini araşdırır, sənki gizlin qatilin kim olduğunu aşkarlaşmaq namino bütün rəhatlığı qurban verir.**

Kimya üzrə aspiranturada təhsilini davam etdirən Rəşad ziddiyyətli tərəfəri malik isnandır. Yaziçi bu personajdan bütün yığcam mətn boyu istifadə edir. Demək olar, naqıl edilən hadisələrin mərkəzində Rəşad dayanır və bəi də kiçik ailələri - yəni anası Zəhra xanım, onuncu sınıfı sağirdi, sıltaq bacısı Asuda. Müasir dəbli bu kiçik ailənin başqa problemi yoxdur. Ananın da, bacının da diqqəti Rəşadın kitab mütləküsinə yönəlib. Daha doğrusu, hər dəfə romanı görürüb oxumaq istəyən cavan oğlan əvvəl düşündürklərini bəllişir. Əsərin yeterləri maraqlı olduğunu dənədən dila getirir, şübhələrən, gümənlərdən üzüldüyünü bildirir, lakin kölöfin ucunu tapmadığını yanaşına etiraf edir, doğmalarına söyləyir. Rəşadın dərdi Köklikdi (bu zaman yaxşı ustalıqla oğlanın sevdviyinin adının Köklik olduğunu eynəhməl vurğulayıb), onun problemi, dərdi-sarıdı, qatilin izinə düşməyi, cinayətkar təpa bilməydi. İstədiyi qızının adının təsadüfinə oxuduğu roman qohrəmanının adıyla eyniyyət təşkil etməsi gənc kimyacını əsərin ilk cümləsindən diksindir.

Bu təsadüfin dörniyinə ilk baxışdan varmayan Rəşad inadla əsərin sonunu gözləyir. Hətta, yeniyetmə bacısının onun kitabı bu qodur aludəciliyinin həç bir məntiqi sağlamadıq izah eləməyə çalışması, "axınnı oxu, onda bilişən, qatil kimdi" məsləhətiyle ağlı vermiş Rəşadı hiddətləndirir də, "ələ şəy olar? onda oxuduğunun bütün lozzatı iter ki", ciddi cavabı arada mülayimlik yaradır. Ancaq qız ol çəkmir, hər dəfə pardən yırır, qardaşının bədi əsər surğunuğu hər kefiñi açır. Hordon iso Asudəden Zəhra xanıma şikayət edir, yeniyetməni işlərini qarışmamaq, tönbək etməyə çağırır. Özü isə rohmidir, bacısına rəstəfrəndə mülayimdir, üvənənina işlətdiyi "quzu bal" ifadəsi sidqi-ürəkdən golon ozizləmədir.

# Bədii mətnin gözlənilməz sonluğu

XALQ YAZICIŞI KAMAL ABDULLANIN "KÖKLİK" HEKAYƏSİNƏ BİR NƏZƏR



Adı həyat predmetinə bədii don geyindirmək bacarığı Kamal Abdullanın nəşrinin xüsusiyyətiidir. Məlumudur ki, hekayə janr etibarı ilə lakoniklik, yiğamlıq, cəvliklik teleb edir. Bu mənədə böyük rus adı Çexovun, Azərbaycan adəbiyyatından Mirzə Cəlilin, Əbdürəhim bəy Haqverdiyevin nəşr yaradılıcılığı ciddi fakt kimi dəyişir. Dogrudur, müqayisədə onənəvi oxşarlıq azdır, banzerlik yalnız zahiri əlamətlərdən nezərə carpir. Yəni her nəstic öz dövrünən əlavədir, zəmanətinənən olğudur. Ancaq insan psixiologiyasına girmək, onu strükturları, detallarla aqmaq, xarakterlərin zövq və isteklərini öz sözlərlə ortaya qoymaq eyni tənqid qolibrı. Kamal Abdullanın qəhrəmanları millidir və müasirdir, yazıçı eyhamla Asudənin dilindən savadsız telearapçıları, istedadçıları, talantsız müğənniləri lağla qoyur, onların bostanına haqlı surətdə das atır. Bele gölürsək, humor, məşxərə hekayə mülliətinin bütün məntənlərinin alt qatınadır, üstən nəse yoxdur, oxucu barlansın, qidalansın. Ona görə "Köklik" bir daha sübut edir ki, Kamal Abdullanın nəşri hazırlıqlı oxucu üçündür, təsadüfi adam bə mülliətin mətnlərinin darlinliklərinə eyni bilməz, on esası ona soviyyəsinin imkanı chatmaz. Əlbətə, qoy her kəs güci çatdıqı daşdan yapışmış!..

Hekayənin finalında yenə təkən sözü ailənin son-beşiyi deyir və bomba kimi partlayan həmin kölməyi diqqət edir. Asudənin oğlunda evde dincilər tapmayan Rəşadın kitabı tokrakın itir, nehayət, metboxda taptır. Oğlan üzünü turşudur, tərs-tərs bacısını süzür. Daha doğrusu, təpə bilməyen, hövəsli çatmayış Asuda süküntə pozur:

- Qatil Koklikdi. Axıncı sehifəyə bax, özün görəcəksen. Kimin ağluna gelərdi? Koklik ha? Qatil ha?

Qızın o qəflətən söylədiklərinə möhəl qoymayan Rəşad səhər yeməyini yarımçıq qoyur, evi tərk edir. Asuda iso anasının qarşıığı ilə mütəkafətandırıb: "Sonin üzünü mürdəşir yumasın, görüm.."

Qızın sözləri Rəşadın ikili, təzadlı dünyasında təlatümələr yaradır. Dərhal köhnə suallar şəhəmisiyyətini itirir: niyə möhəz qatil Ayazın sadıq dostu Röhman çıxmadi? Bəs bu qotl tövənen gün olvanı Ayazgilin pilləkəninin başında görən məktəbli Güllərən dedikləri? Digər şübhəli məqəmlər? Halbüki o, beynində hər bu pirtlaşq, dolşaq sualları vərəvürəd edir, cavablar axtarır, axşamlar sevimi divanına tir-tap uza-

nır, romanı nişan qoymuğu sehfəden oxumağa başlayır. İndi neyələməli? Daha kitab gözündən düşüşdə, nə yaxın duran deyildi...

O biri tərəfdən istədiyi Köklik, romandakı sevgilisinin qatılı, mürekkeb xarakterli Köklik. Necə deyərlər: "Bir yandan da bu yağış". Xeyalında alem deyimdi bir-birine. Kitab qəhrəmanları sənki real həyatda yaşayan, hər gün Rəşadla görüşən, rastlaşan adamlarla qarışmış, onlardan fərqlənmirdi. Cavan oğlan ola ikitirəlikdən baş çıxarmır, sıxlırlar, özündən çıxırı. Hekayə ustası qəribə, özünəməxsus müdaxilələrənən yaradıldığı obrazlara nüfuz edir, orijinal tarzda onları vəziyyətdən çıxarı, ele vəziyyətə uyğun da davarın. Her şey düzindiyüdən və istədiyi kimidir, nəzərətənən kenarada deyil.

Bələliklə, Kamal Abdullanın təbərinə, həyatın keşməkəsleri, təbəllüatları bir anda insani deyiməyə qadır. Onu içinde yaşayan "ikinci menə" çevirirməyə, başqa şəxs eləmeye hazırlır. Budur, Rəşad da sevdiyi, küçədə maşının saatlarında saatlıdır intizarla gözlədiyi sevgilisini qəbul etmir. Ah, bu romandakı qatıl Köklik. Rəşadı onun alçaq, yaramaz, ənsiniga yaranışmayan hərəkatı dayırdırdı. Həq olmasa, ad eyniyət təşkil etməsəydi, dərd yarıydı. Bədənaltıçılarından, o da Köklik... Yox, indi Rəşad filosof olub. "Qatıl ki, öz adının quludur, adhardısa, qatıl de oradı. Qatıl ölsə bilsər, amma ruhu ölməz, addan ada keçər. Mən bu adamla davam edə bilməyəcəyim".

Bəlkə eyni ziddiyətli hal oğlanın bəyəndiyi Köklik xanımı da sırayat edib? Əsər boyu qız yalnız Rəşadın kölgəsində gizlənib, az göze carpir. Bəs onun xeyalından nələr keçir? Axi, o da bir ailədə yətişin, həddi-bulğaya çatan qızdır, başlıcası, təhsilli inşandır. Yoxsa həssas Köklik nümasıbinən soyuqluğunu, pozulduğunu dərhal hiss edib? Və ya Rəşadla rastlaşdırıb, bircincini gündən bə ayırlığa da hazırlıdır? Doğurdu da yazuçı ciddi priyom və vasitələrlə oxucuna anladır ki, Köklik Rəşadın çəkdiklərini ürəyində yaşayır. Sadəcə, bu haqqda noşan qızə, nə də qız oğlana birəcə kəlmə də deməyib. Hər kes özü-özüyündən bə məhabət sərgüzəştinən təbii solnugunu gözləyib. Daha heç bir peşməngiliq çəkməyən Köklik özünü danlırmış: "Di indii yana-yana qal, ahd-peyman bağlıdır, uğrunda cəfələr çəkdiyin oğlan gözləniləndən sənə arxa çevirdi".

Heqiqötən, dünən fanidir, həyatın bir gözlənilməz düstürtə var. Kamal Abdullanın bütün ədəbi personajlarının qulağı səsdedir, ham, nəyinən təzliklərənən vərəcəyini gözləyir. "Köklik" hekayəsindəki daxili obrazlara də həttə Rəşadın maraqlı oxuduğu romanda təsvir olunan suratlar da nəsə olacağının iqidiarındadırlar. Ona görə yazıcının qəhrəmanları da in tolaşa, intizarda və gözləmə mövqeyindədir. Kamal Abdulla obrazlarını müti, müqəvvə yaratır, oxucu həmisi dairi, həyatla tomasda yaradır. Oxucu həmisi özünü nə real və ya qəri-real adamların içində görür, onları əhatəsində hiss edir.

"Köklik" əsəri Xalq yazıçısı Kamal Abdullanın "Mütərcim" nüsiyyattda çap olunan yeddi cildlindən sonra oxuduğu ilk hekayəsidir. Təəssürat umur zongindir. Son çağdaş nəşrərimizin on orijinal nümayəndəsinin bu osarı bir dəha göstər ki, nə o, qələmdən bezikib, nə qələm ondan. Bu şirin təməs var olusun!